



AZƏRBAYCAN RESPUBLİKASI  
ELM VƏ TƏHSİL NAZIRLIYI

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin

12.09 2022-ci il tarixli F-31 № -

li emri ilə təsdiq edilmişdir.



## “PROQRAMLA İDARƏ EDİLƏN SƏNAYE AVADANLIQLARIN TEKNİKİ İSTİSMARI” İXTİSASI ÜZRƏ

### TƏHSİL PROQRAMI (KURİKULUM)

BAKİ – 2022

## 1. Ümumi müddəəalar

- 1.1. Subbakalavr peşə-ixtisas dərəcəsi verən "Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı" ixtisasının təhsil programı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "və Təhsil Nazirliyinin müvafiq qərarları ilə təsdiq edilmiş subbakalavr peşə hazırlığını həyata keçirən tədris programlarının hazırlanmasını tənzimləyən müvafiq hüquqi sənəd və qaydalara uyğun hazırlanmışdır.
- 1.2. Yüksək texniki peşə təhsili programları (kurikulumlar) təlim nəticələri və məzmun standartlarını, tədris fənn/modullarını, həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi sistemini özündə əks etdirən sənəddir.
- 1.3. Təhsil Programı (kurikulum) tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün peşə təhsili müəssisələri üçün məcburidir.
- 1.4. Strukturda istifadə olunan işarələr:  
**İTP** – ixtisas üzrə Təhsil Programı  
**ÜK** – ümummədəni kompetensiyalar  
**PK** – peşə kompetensiyaları
- 1.5. Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı üzrə təhsil programlarının mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

<b>Ixtisasın şifri və adı:</b>	030526 - Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı
<b>Ixtisas qrupu / İqtisadi sektorlar:</b>	Ağır sənaye, metallurgiya
<b>Ixtisas dərəcəsi:</b>	030526 "Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı" ixtisas üzrə subbakalavr
<b>Kreditlərin sayı:</b>	180
<b>AzMKÇ səviyyəsi:</b>	5
<b>İSCED kodu:</b>	0715 Mechanics and metal trades
<b>İstinad edilən kvalifikasiya standartları və kodları:</b>	
<b>Təhsil forması və müddəti:</b>	Əyani, Tam orta təhsil bazasından 3 il; Ümumi orta təhsil bazasından 4 il.
<b>Məşğulluq imkanları:</b>	sənaye sahələri üzrə müəssisə və təşkilatlarda programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı

"Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı" ixtisası "Azərbaycan Respublikasının ömrboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi"nin (Azmkç) 5-ci səviyyəsinə uyğundur.

## **2. Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı ixtisası üzrə məzunların ixtisas xarakteristikası və kompetensiyası**

### **2.1 .1 Subbakalavrın ixtisas xarakteristikası.**

- Torna dəzgahı vasitəsilə val tipli hissələrin emalı;
- Frezer dəzgahı ilə frezerlənmə kadrının emal edilən detalları;
- CAD program təminatından istifadə edərək texniki cizginin çəkilməsi
- 3D CAD program təminatı vasitəsilə 3D formanın modelləşdirilməsi;
- CAM program təminatı vasitəsilə 3D formalı NC tipli məlumatların hazırlanması;
- Çilingər mişarı ilə detalların mişarlanması;
- Mişar dəzgahı vasitəsilə detalların xizerlənməsi;
- Masaüstü dəlmə dəzgahı vasitəsilə detalların deşilməsi;
- Dəlik genəldən alətlə detalların genişləndirilməsi;
- Yivaçanla detallar üzərində iş;
- Yüksək sürətli metalkəsən dəzgahla detalın kəsilməsi
- Müstəvi cilalama dəzgahı ilə detalların yonulması;
- Dairevi cilalama dəzgahı ilə detalların yonulması;
- İtiləmə dəzgahı ilə detalların yonulması.
- CNC tipli çoxfunksiyalı dəzgahla detalların kəsilməsi;

### **2.1.2 Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:**

**Ixtisas üzrə:**

- Maşınqayırma sahəsi üzrə biliklər
- CNC dəzgahlar haqqında biliklər
- Texniki qulluq haqqında biliklər
- Təhlükəsizlik tədbirləri haqqında biliklər
- Mexaniki dəzgahlar haqqında biliklər
- Çertyoj proqramları haqqında biliklər

**Yumşaq bacarıqlar (soft skills):**

- Zamanın idarə olunması
- Problem həll etmə
- Yaradıcılıq

## **2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.**

### **2.2.1 Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:**

- kollektivdə işləmək (**ÜK-1**);
- öz sahəsi və digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq (**ÜK-2**);
- etik normalara malik olmaq (**ÜK-3**);
- sağlam həyat tərzini gözləmək (**ÜK-4**);
- tənqid və özünətənqidə düzümlülük göstərmək (**ÜK-5**);
- problemlı şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək (**ÜK-6**);
- dövlət dilində sərbəst danışmaq (**ÜK-7**);
- xarici dildə ünsiyyətdə olmayı və fikrini ifadə etməyi bacarmaq (**ÜK-8**);



- İKT-dən istifadə etməyi bacarmaq (**ÜK-9**);
  - öz inkişafına, peşəkarlığının artırılmasına çalışmaq (**ÜK-10**);
  - fikrini düzgün və yiğcam ifadə etmək (**ÜK-11**);
  - Peşə fəaliyyəti və gündəlik həyatda əmək təhlükəsizliyi və sağlamlıq qaydalarına riayət etmək və digər şəxslərə məlumatlandırmaq (“**ÜK-12**”).
  - Xidmət göstərdiyi fəaliyyət sahəsi üzrə daim yenilikləri araşdırmaq (**ÜK-13**)
- 2.2.2 Məzun aşağıdakı peşə kompetensiyalarına (**PK**) yiyələnməlidir:
- fəaliyyət sahəsinə aid olan, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrinin, təşkilatların, idarələrin, müəssisələrin, şirkətlərin və s. əsas problemlərini sistemləşdirməyi bacarmaq, onların kompleks təhlilini aparmaq və idarəetmə məqsədləri üçün konkret nəticə çıxarmaq və aradan qaldırmaq (**PK-1**);
  - mövcud tələbləri müvəffəqiyyətlə müəyyənləşdirə bilmək və uyğun bir həll metodunu seçmək və tətbiq etmək, müvafiq sənədləşmə aparmaq və hesabatlar hazırlanmaq (**PK-2**);
  - peşə fəaliyyətində İKT-dən istifadə etmək (**PK-3**);
  - qarşıya müəyyən vəzifələr qoymağı, onları həll etməkdə müvafiq metodları seçməyi və tətbiq etməyi bacarmaq (**PK-4**);
  - ixtisasla bağlı əsas anlayış və terminlərin mənasını bilmək və praktikada tətbiq etmək (**PK-5**).
  - ixtisasla bağlı müxtəlif layihələrin planlaşdırılması və icrasında iştirak etmək (**PK-6**);
  - ixtisasla bağlı aşağıdakı bilik, bacarıq və səritşərlərə yiyələnmək (**PK-7**).
    - Torna dəzgahından istifadə bacarığı;
    - Frezer dəzgahı istifadə bacarığı;
    - CAD program təminatından istifadə edərək texniki çizginin çəkilməsi;
    - 3D CAD program təminatı vasitəsilə 3D formanın modelləşdirilməsi;
    - CAM program təminatı vasitəsilə 3D formalı NC tipli məlumatların hazırlanması;
    - Burğu, mişar, yivaçan və yüksək sürətli metalkəsən dəzgahlardan istifadə bacarığı;
    - Dairevi və müstəvi cilalama dəzgahından istifadə bacarığı;
    - CNC tipli çoxfunksiyalı dəzgah üçün manual programın və avtomatlaşdırılmış programın yaradılması bacarığı
    - CNC tipli çoxfunksiyalı dəzgahlardan istifadə bacarığı və müxtəlif detalların hazırlanması;



### **3. “Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı” ixtisası üzrə təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər**

Humanitar və baza modulları bölümünə daxil olan modullar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2019-cu il tarixli, 85 №-li qərarı ilə təsdiq olunmuş «Peşə təhsilinin dövlət standartları»nda əks olunan “ömürboyu təhsil” prinsipinə uyğun müəyyənləşdirilmişdir.

Humanitar və baza modulları bölümü üzrə təhsilalan “ömürboyu təhsil” prinsipinə uyğun olaraq aşağıdakı bilik və bacarıqlar əldə edəcəkdir:

- ixtisas üzrə peşə fəaliyyətini təmin edən ana dilində və xarici dildə yazılı və şifahi ünsiyyət qurmaq üçün nəzəri və təcrübi biliklərə malik olmalı;
- ixtisas üzrə qazanılmış biliklərdən istifadə etməli;
- informasiyanın toplanması və emalında müasir üsullardan istifadə etməli, müxtəlif hesablamaları aparmalı;
- ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilməli;
- peşə fəaliyyəti dairəsinə aid olan məlumatların işlənilməsində və saxlanılma-sında kompyuter texnologiyasından istifadə etməli;
- peşə fəaliyyətində sahibkarlıq düşüncəsini və ideyalarını əsas götürməli;
- peşə fəaliyyətində peşənin təlb etdiyi işgüzar etika və davranış qaydalarına əməl etməli;
- peşə fəaliyyətində “ömür boyu” öyrənmə prinsiplərini rəhbər tutaraq şəxsi inkişafa və düzgün karyera planlamasını əsas götürməlidir.

Ixtisas üzrə baza biliklərin formalaşmasını imkan verəcək aşağıdakı modulların tədrisi də bu bölümde icra edilir (məs. Texniki rəsmxətt, İstehsalatın idarəedilməsi və s.). Bu təhsilalana texniki biliklərin formalaşması, həmcinin gələcək iş prosesində müəyyən idarəçilik funksiyalarının icrası üçün tələb olunan səriştələrin əldə edilməsinə istiqamətlənir.

#### **3.1 İxtisas üzrə modul və fənn bölməleri, modul və fənn mənimsənilməsi (təlim) nəticələri (bilik, bacarıq və yanaşma baxımından) və kreditləri, qazanılması nəzərdə tutulan kompetensiyaların kodları:**

##### **3.1.1 Ümumtəhsil fənlər bölmü:**

Ümumtəhsil fənləri bölməsinə daxil olan fənlər 29 mart 2019-cu il 1532-VQ nömrəli “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun və “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” haqqında Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarının tələblərinə uyğun müəyyənləşdirilmişdir.

Ümumi orta təhsil bazasından qəbul olunmuş qruplarda tədrisin birinci ilində ümumtəhsil fənləri tədris olunduğu üçün kredit sisteminə daxil edilmir.

Fənn bölümünün kodu	Fənlərin adı	Saat miqdarı (həftəlik)
ÜF-B01	Azərbaycan dilı	3
ÜF-B02	Xarici dil	4
ÜF-B03	Riyaziyyat	4
ÜF-B04	Fizika	3
ÜF-B05	Kimya	3
ÜF-B06	Ədəbiyyat	1
ÜF-B07	Azərbaycan tarixi	1
ÜF-B08	Coğrafiya	1
ÜF-B09	Ümumi Tarix	1
ÜF-B10	Biologiya	1
ÜF-B11	İnformatika	2
ÜF-B12	Fiziki tərbiyə	2
ÜF-B13	Çağırışaqədərki hazırlıq	2
IT - B01	Praktiki laboratoriya dəsləri / istehsalat təlimi	7
<b>Cəmi:</b>		<b>35</b>
<b>Qeydlər:</b>		

Ümumtəhsil fənləri tədris olunduğu halda, həmin fənlərə kreditlər ayrılmır. Tədris müddəti 38 həftə (18/20) davam edir.

Ümumi orta təhsil bazasından qəbul olunmuş qruplarda peşə təhsilinin dövlət standartında göstərilmiş “Ana dilində ünsiyyət” səriştəsi “Azərbaycan dilı”, “Xarici dildə ünsiyyət” səriştəsi “Xarici dil”, “İnformasiya texnologiyaları” səriştəsi “İnformatika”, “Hesablama əməliyyatlarını yerinə yetirmə” səriştəsi isə “Riyaziyyat” fənni programına integrasiya olunmuş şəkildə, həmçinin ixtisasın tələbləri nəzərə alınmaqla uyğunlaşdırılmış program əsasında tədris edilir.

“Xarici dil” və “İnformatika” fənnin tədrisi tələbələrin sayı 15 (on beş) və daha çox olan qruplarda müvafiq maddi-texniki baza və ixtisas müəllimləri olduğu halda 2 (iki) qrupa bölünərək aparılır.


Praktiki laboratoriya dəsləri və ya istehsalat təlimi tədrisi təhsil müəssisəsi tərəfindən laboratoriya və emalatxana şəratinə əsasən tədris edilir.

Ixtisasın tələbinə uyğun olaraq ikinci xarici dilin tədrisi aparılmadıqdan onun saatları əsas xarici dilə verilir.

**3.1.2 Kadr hazırlığı üçün tələb olunan modul və fənn bölmü:**

Modul / Fənn	Təlim nəticəsi	Mənimşənilmə nəticələri			Modullar üzrə kreditlərin sayı	Kompetensiyal arın kodları
		Bilik	Bacarıq	Yanaşma		
<b>Təhsil hissəsi</b>						
HBM – B00	<b>Humantira və baza modullar bölümü</b> Bu bölümə daxil olan modulların öyrənilməsi nəticəsində subbakalavr:					
HBM-B01 Azərbaycan tarixi		- Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə təsəvvürə, müstəqillik yolunda qazandığı nailiyyyətlər, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumatə malik olma;	Tarixi inkişaf mərhələlərini müqayisə və təhlil etməyi, tarixin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmayı və fikrini ifadə etməyi.		5	ÜK-1 ÜK-2 ÜK-5
HBM-B02 Azərbaycan dilində işgəzar və akademik kommunikasiya		- Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli, nitqin düzgünlüyü, aydınlığı və dəqiqliyi namına sözləri düzgün tələffüz etməyi;	Azərbaycan dilinin leksikonundan peşə fəaliyyətində istifadə etməyi, dil qaydalarına uyğun danışmağı və yazmağı, rəsmi və işgəzar üslubda yazmağı və danışmağı;		4	ÜK-7 ÜK-3 ÜK-4 ÜK-11
HBM-B03 / B04 / B05 İnformasiya texnologiyaları		- İnformasiya texnologiyalarından istifadə etmək kəxtəsə aid məlumat, eldə etmək və tətbiqi imkanlarını;	- İnformasiya texnologiyalarından təhlükəsiz şəkildə istifadə etməyi və rəqəmsal məzmun yaratmağı, müvafiq sosial media vasitələrindən istifadə etməyi;	İKT, sosial media və digər program təminatlarından peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	6	ÜK-9 PK-2 ÜK-13
HBM-B06 / B07 / B08 / B09 Xarici dildə işgəzar və akademik kommunikasiya		- Xarici dilde olan ixtisasa aid ədəbiyyatı oxuyub başa düşməyi;	- Xarici dilde olan ixtisasa aid ədəbiyyatı lügətə tərcümə etməyi, tərcüməyi-hal və digər rəsmi sənədləri xarici dilde tərtib etməyi, xarici dilde yazılı və şifahi ünsiyyət qurmağı;	Xarici dilde olan material-lardan peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	12	ÜK-1 ÜK-8 ÜK-13
HBM-B10 / B11 Texniki hesab		- Məsələlərin hallində riyazi düşüncə nümayiş etdirməyi, və peşə fəaliyyəti ilə bağlı riyazi düşüncəni tətbiq etməyi;	- Ixtisas uyğun müvafiq hesablamlar aparmağı, qrafik və cədvəlləri hazırlanmaq və istifadə etməyi, təsviri statistikadan istifadə etməyi;	Riyazi yanaşma və metodlardan peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	5	ÜK-2 PK-3
HBM-B12 Şəxsi inkişaf və karyera planlaşması		- Fərdi özünü inkişaf və karyera planlaşması üzrə yanaşma və tətbiqləri başa düşməyi;	- Karyera məqsədlərinin müyyəyen etməyi, karyera inkişafında müasir işxartma və müraciət üsullarından istifadə etməyi;	Fərdi və karyera inkişafı üçün müasir planlama və tətbiq mexanizmlərindən istifadə etmək vərdişlərinə.	3	ÜK-6 ÜK-10
HBMS-B00	<b>Seçmə modullar*</b>					
HBM-B12 Etika və estetika (İşgəzar Etika)		- Peşəkarlıq prinsipləri və iş yerində davranış qaydalarını;	- Peşəkarlıq prinsipləri və komanda ilə səmərəli işləmeni, vaxtdan səmərəli istifadə etməyi, iş yerində davranış qaydalarına əməl etməyi;	Peşəkarlıq və səmərli iş prinsiplərini, iş yerində düzgün davranış qaydalarından peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	3	ÜK-1 ÜK-3 ÜK-4 ÜK-5
HBM-B13 Estetika və Mədəni İfadə		- Kreativlik və estetika anlayışlarını, etiket və nəzakət qaydalarını başa düşməyi;	- Kreativlik və estetika anlayışlarını, etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə etməyi;	Peşə fəaliyyətində etiket və nəzakət qaydalarından istifadə etmək vərdişlərinə.	3	ÜK-1 ÜK-3 ÜK-4 ÜK-5
HBM-B14 STEM		- STEAM Mühəndislik və Dizaynın əsasları; - 3D qələm, 3D CAD Modeləşdirməyə giriş; - Mikrobot ilə Robototexnika - proqramlaşdırılmaya giriş;	- 3D qələm və 3D CAD modeləşdirmə ilə müxtəlif obyektlərin dizaynını; - Mikrobot ilə robototexnika proqramlaşdırma əsasında müxtəlif layihələrin	STEAM Mühəndisliyi, CNC lazer və Dron texnologiyası üzrə müxtəlif	3	ÜK-9 ÜK-13 PK-2

		<ul style="list-style-type: none"> <li>- CNC lazer texnologiyasına giriş;</li> <li>- Dron texnologiyasının esaslarını.</li> </ul>	<ul style="list-style-type: none"> <li>programlaşdırılması;</li> <li>- CNC lazer texnologiyası esasında müxtəlif obyekt düzəldilməsini;</li> <li>- Dron texnologiyası üzrə müəyyən fəaliyyətləri.</li> </ul>	praktiki vərdişlərə.									
<b>HBM-B15</b> Sahibkarlı gün əsasları və biznesə giriş		<ul style="list-style-type: none"> <li>- Sahibkarlıq düşüncəsi və yanaşmalarını və onların peşə fəaliyyətində tətbiqi imkanlarını başa düşməyi;</li> </ul>	<ul style="list-style-type: none"> <li>- Peşə fəaliyyəti üzrə tətbiq edilə bilən sahibkarlıq ideyalarını müəyyən etməyi, biznes planlar hazırlamağı və biznes planları təhlil edərək onları tətbiq etməyi;</li> </ul>	Peşə fəaliyyətində sahibkarlıq düşüncəsi və sahibkarlıq istiqamətində planlar hazırlanma və tətbiq etmək vərdişlərinə.	3	PK-1 PK-6							
<b>HBM-B16</b> İstehsalatın idarə edilməsi		<ul style="list-style-type: none"> <li>- İxtisasına aid istehsalat sahələrinin esas idarəetmə prinsip və mexanizmlərini başa düşməyi;</li> </ul>	<ul style="list-style-type: none"> <li>- Peşə fəaliyyətindən asılı olaraq istehsalatın planlanması və idarə edilməsi ilə bağlı prinsipləri düzgün formada tətbiq etməyi;</li> </ul>	İxtisasla aid istehsalatın idarə edilməsinin esas prinsiplərinin peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	3	PK-1 PK-6							
<b>PISA-İM-B00</b>	<b>İxtisas peşə hazırlığı modulları bölümü</b>  Bu bölümə daxil olan modulların öyrənilmesi nəticəsində subbakkalavr:												
<b>PISA-İM-B01</b> Mexaniki çertyoj I	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td>Mexaniki çertyoja haqqında ümumi məlumatları bilir</td> <td> <ul style="list-style-type: none"> <li>- Çertyoçda istifadə olunan görünüşləri izah etmək</li> <li>- Çertyojun çəkilməsi və oxunması üçün xətəri və şərti işarələri izah etmək</li> <li>- Çertyoj verəqlərinin ölçüləri, hərf və cizgилəri bilir</li> <li>- Çertyoj standartını bilir</li> <li>- Hərf və cizgilar</li> <li>- Şəkinin işarələnmə metodu</li> <li>- Xəttin redaktəsi</li> </ul> </td> </tr> <tr> <td>Ümumi çertyoj haqqında bilir</td> <td></td> </tr> <tr> <td>Çertyoj verəqlərinin ölçüləri, hərf və cizgилəri bilir</td> <td></td> </tr> <tr> <td>Proyeksiya çertyoju, yan proyeksiyanı və şəkinin işarələnmə metodunu bilir</td> <td></td> </tr> </table>	Mexaniki çertyoja haqqında ümumi məlumatları bilir	<ul style="list-style-type: none"> <li>- Çertyoçda istifadə olunan görünüşləri izah etmək</li> <li>- Çertyojun çəkilməsi və oxunması üçün xətəri və şərti işarələri izah etmək</li> <li>- Çertyoj verəqlərinin ölçüləri, hərf və cizgилəri bilir</li> <li>- Çertyoj standartını bilir</li> <li>- Hərf və cizgilar</li> <li>- Şəkinin işarələnmə metodu</li> <li>- Xəttin redaktəsi</li> </ul>	Ümumi çertyoj haqqında bilir		Çertyoj verəqlərinin ölçüləri, hərf və cizgилəri bilir		Proyeksiya çertyoju, yan proyeksiyanı və şəkinin işarələnmə metodunu bilir		<ul style="list-style-type: none"> <li>- Həndesi fiqurların qurulması</li> <li>- Çox üzüllərin kompleks çertyojuqun qurulması</li> <li>- Proyeksiya çertyoju və proyeksiya görünüşü</li> </ul>	Çertyojarın çəkilməsi üzrə ilkin vərdişlər	3	PK - 1 PK - 2 PK - 3 PK - 4 PK - 5 PK - 6 PK - 7
Mexaniki çertyoja haqqında ümumi məlumatları bilir	<ul style="list-style-type: none"> <li>- Çertyoçda istifadə olunan görünüşləri izah etmək</li> <li>- Çertyojun çəkilməsi və oxunması üçün xətəri və şərti işarələri izah etmək</li> <li>- Çertyoj verəqlərinin ölçüləri, hərf və cizgилəri bilir</li> <li>- Çertyoj standartını bilir</li> <li>- Hərf və cizgilar</li> <li>- Şəkinin işarələnmə metodu</li> <li>- Xəttin redaktəsi</li> </ul>												
Ümumi çertyoj haqqında bilir													
Çertyoj verəqlərinin ölçüləri, hərf və cizgилəri bilir													
Proyeksiya çertyoju, yan proyeksiyanı və şəkinin işarələnmə metodunu bilir													
<b>PISA-İM-B02</b> Mexaniki elementlərin layihələndirilməsi I	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td>Mexaniki elementlərin layihələndirilməsi haqqında ümumi məlumatları bilir</td> <td> <ul style="list-style-type: none"> <li>- Maşın elementinin esaslarını izah edir</li> <li>- Mexaniki elementlərin layihələndirilməsini izah edir</li> <li>- Vint</li> <li>- Bolt və qayka</li> <li>- Aşar, şift və çiv</li> <li>- Pərcim və val</li> </ul> </td> </tr> <tr> <td>Maşın elementinin esaslarını bilir</td> <td></td> </tr> <tr> <td>Vint, Bolt və qaykanı bilir</td> <td></td> </tr> <tr> <td>Aşar, şift və çiv bilir</td> <td></td> </tr> </table>	Mexaniki elementlərin layihələndirilməsi haqqında ümumi məlumatları bilir	<ul style="list-style-type: none"> <li>- Maşın elementinin esaslarını izah edir</li> <li>- Mexaniki elementlərin layihələndirilməsini izah edir</li> <li>- Vint</li> <li>- Bolt və qayka</li> <li>- Aşar, şift və çiv</li> <li>- Pərcim və val</li> </ul>	Maşın elementinin esaslarını bilir		Vint, Bolt və qaykanı bilir		Aşar, şift və çiv bilir		<ul style="list-style-type: none"> <li>- Maşın hissələrini ayırd etməyi bacarıır</li> <li>- Vint</li> <li>- Bolt və qayka</li> <li>- Aşar, şift və çiv</li> <li>- Pərcim və val</li> </ul>	Mexaniki elementlərin layihələndirilməsi işi işi üzrə ilkin vərdişlər	2	PK - 1 PK - 2 PK - 3 PK - 4 PK - 5 PK - 6 PK - 7
Mexaniki elementlərin layihələndirilməsi haqqında ümumi məlumatları bilir	<ul style="list-style-type: none"> <li>- Maşın elementinin esaslarını izah edir</li> <li>- Mexaniki elementlərin layihələndirilməsini izah edir</li> <li>- Vint</li> <li>- Bolt və qayka</li> <li>- Aşar, şift və çiv</li> <li>- Pərcim və val</li> </ul>												
Maşın elementinin esaslarını bilir													
Vint, Bolt və qaykanı bilir													
Aşar, şift və çiv bilir													
<b>PISA-İM-B03</b> Mexaniki iş metodu I	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td>Mexaniki iş metodunun esaslarını bilir</td> <td> <ul style="list-style-type: none"> <li>- Mexaniki iş metodunun esasları</li> <li>- Ümumi mexaniki emal</li> <li>- Kəsici alet</li> <li>- Maşın aletləri üçün esas hərəkətlər və kesmə şərtlərini izah edir</li> <li>- Kəsimin aradan qaldırılması və sürtkü maddəsi</li> <li>- Xarrat dezagħaqħi ile emal metodu</li> <li>- Frezleme ilə emal metodu</li> </ul> </td> </tr> <tr> <td>Ümumi mexaniki emalı bilir</td> <td></td> </tr> <tr> <td>Kəsici aletin növlərini, kəsimin aradan qaldırılması və sürtkü maddəsindən istifadəni bilir</td> <td></td> </tr> </table>	Mexaniki iş metodunun esaslarını bilir	<ul style="list-style-type: none"> <li>- Mexaniki iş metodunun esasları</li> <li>- Ümumi mexaniki emal</li> <li>- Kəsici alet</li> <li>- Maşın aletləri üçün esas hərəkətlər və kesmə şərtlərini izah edir</li> <li>- Kəsimin aradan qaldırılması və sürtkü maddəsi</li> <li>- Xarrat dezagħaqħi ile emal metodu</li> <li>- Frezleme ilə emal metodu</li> </ul>	Ümumi mexaniki emalı bilir		Kəsici aletin növlərini, kəsimin aradan qaldırılması və sürtkü maddəsindən istifadəni bilir		<ul style="list-style-type: none"> <li>- Xarrat və frezleme dəzgahlarını tanıyır</li> <li>- CNC dəzgahları tanıyır</li> </ul>	Müxtəlif detalların mexaniki üsulla emal prosesi üzrə ilkin vərdişlər	3	PK - 1 PK - 2 PK - 3 PK - 4 PK - 5 PK - 6 PK - 7		
Mexaniki iş metodunun esaslarını bilir	<ul style="list-style-type: none"> <li>- Mexaniki iş metodunun esasları</li> <li>- Ümumi mexaniki emal</li> <li>- Kəsici alet</li> <li>- Maşın aletləri üçün esas hərəkətlər və kesmə şərtlərini izah edir</li> <li>- Kəsimin aradan qaldırılması və sürtkü maddəsi</li> <li>- Xarrat dezagħaqħi ile emal metodu</li> <li>- Frezleme ilə emal metodu</li> </ul>												
Ümumi mexaniki emalı bilir													
Kəsici aletin növlərini, kəsimin aradan qaldırılması və sürtkü maddəsindən istifadəni bilir													
<b>PISA-İM-B05</b> Mexaniki materialları I	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td>Mexaniki materialların esaslarını və mexaniki materialların qısa təsvirini bilir</td> <td> <ul style="list-style-type: none"> <li>- Mexaniki materialların konturu</li> <li>- Metal kristallar və ərintilər</li> <li>- Materialların sınaqdan keçirilməsi və yoxlanması</li> <li>- Termo emal</li> <li>- Dəmir – Karbon tarazlıq vəziyyəti diaqramı</li> </ul> </td> </tr> <tr> <td>Metal kristallar və ərintilərini bilir</td> <td></td> </tr> <tr> <td>Materialların sınaqdan keçirilməsi və yoxlanmasını, termo emalını bilir</td> <td></td> </tr> </table>	Mexaniki materialların esaslarını və mexaniki materialların qısa təsvirini bilir	<ul style="list-style-type: none"> <li>- Mexaniki materialların konturu</li> <li>- Metal kristallar və ərintilər</li> <li>- Materialların sınaqdan keçirilməsi və yoxlanması</li> <li>- Termo emal</li> <li>- Dəmir – Karbon tarazlıq vəziyyəti diaqramı</li> </ul>	Metal kristallar və ərintilərini bilir		Materialların sınaqdan keçirilməsi və yoxlanmasını, termo emalını bilir		<ul style="list-style-type: none"> <li>- Sənayedə istifadə olunan esas mexaniki materialların növlərini izah edə bilir</li> </ul>	Mexaniki materialları və onların emalı sahəsi üzrə ilkin vərdişlər	2	PK - 1 PK - 2 PK - 3 PK - 4 PK - 5 PK - 6 PK - 7		
Mexaniki materialların esaslarını və mexaniki materialların qısa təsvirini bilir	<ul style="list-style-type: none"> <li>- Mexaniki materialların konturu</li> <li>- Metal kristallar və ərintilər</li> <li>- Materialların sınaqdan keçirilməsi və yoxlanması</li> <li>- Termo emal</li> <li>- Dəmir – Karbon tarazlıq vəziyyəti diaqramı</li> </ul>												
Metal kristallar və ərintilərini bilir													
Materialların sınaqdan keçirilməsi və yoxlanmasını, termo emalını bilir													
<b>PISA-İM-B07</b> Mexanik çertyoj II	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td>Ölçülerin müəyyənləşdirilməsi metodunu bilir</td> <td> <ul style="list-style-type: none"> <li>- Ölçülerin müəyyənləşdirilməsi metodunu izah edə bilir</li> <li>- Çertyojarın tərtibində istifadə olunun kəsimləri izah edə bilir</li> <li>- Hədlər</li> </ul> </td> </tr> <tr> <td>Detalların çertyojunun tərtibini və Yiğim çertyojunu bilir</td> <td></td> </tr> </table>	Ölçülerin müəyyənləşdirilməsi metodunu bilir	<ul style="list-style-type: none"> <li>- Ölçülerin müəyyənləşdirilməsi metodunu izah edə bilir</li> <li>- Çertyojarın tərtibində istifadə olunun kəsimləri izah edə bilir</li> <li>- Hədlər</li> </ul>	Detalların çertyojunun tərtibini və Yiğim çertyojunu bilir		<ul style="list-style-type: none"> <li>- Müxtəlif növ həndesi qurmaları qurmaq</li> <li>- Detallara kəsiklərin verilməsi</li> <li>- Çertyojarın təhlili</li> </ul>	Çertyojarın çəkilməsi üzrə vərdişlər	3	PK - 1 PK - 2 PK - 3 PK - 4 PK - 5 PK - 6 PK - 7				
Ölçülerin müəyyənləşdirilməsi metodunu bilir	<ul style="list-style-type: none"> <li>- Ölçülerin müəyyənləşdirilməsi metodunu izah edə bilir</li> <li>- Çertyojarın tərtibində istifadə olunun kəsimləri izah edə bilir</li> <li>- Hədlər</li> </ul>												
Detalların çertyojunun tərtibini və Yiğim çertyojunu bilir													




	Kəsimləri bilir	<ul style="list-style-type: none"> <li>- Səthin nahamarlığı</li> <li>- Ölçü hədəri</li> <li>- Geometrik hədərlər</li> </ul>				
PİSA-İM-B08 Mexaniki elementlərin layihələndirilməsi II	Yastıqları bilir Qayış ötürmələrini bilir Zəncir ötürmələrini və Dişli çarx ötürmələrini bilir	<ul style="list-style-type: none"> <li>- Mexaniki ötürmələrin təsnifatını izah edəbilir</li> <li>- Dişli çarx ötürmələrinin təyinatı və təsnifatını izah edə bilir</li> <li>- Yastıq</li> <li>- Kəmər</li> <li>- Kəndir</li> <li>- Zəncir</li> <li>- Dişli çarx</li> <li>- Yumruqcuq</li> </ul>	- Müxtəlif mexaniki ötürme elementlərinin iş mexanizminin praktiki təsviri	Mexaniki elementlərin layihələndirilməsi üzrə vədişlər	3	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B06 Texniki rəsmxətt	İxtisasa aid çertyoqların və eskizlərin hazırlanma mexanizmini bilir  İxtisasa aid çertyoqların və eskizlərin peşə fealiyyətində tətbiq imkanlarını başa düşür  İxtisas aid sxem, çertyoj və planları təhlil edir və peşə fealiyyəti ilə əlaqədar düzgün formada tətbiq edir.	<ul style="list-style-type: none"> <li>- İxtisasa aid çertyoqların və eskizlərin hazırlanma mexanizmi</li> <li>- Sxem, çertyoj və planların hazırlanma elementləri və simvolları</li> <li>- Sxem, çertyoj və planların hazırlanması üzrə tələblər</li> <li>- Sxem, çertyoj və planların hazırlanma peşə fealiyyətində tətbiq imkanları</li> </ul>	- İxtisas aid sxem, çertyoj və planları düzgün oxumaq və izah etmək - İxtisas aid sxem, çertyoj və planları təhlil etmək - Peşə fealiyyəti ilə əlaqədar düzgün formanı seçmək və tətbiq etmək	İxtisasa aid sxem, çertyoj və eskizləri peşə fealiyyətində istifadə etmək vərdişlərinə.	3	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B11 Mexaniki iş metodu II	Xarrat dəzgahı ilə emal metodunu bilir  Frezer dəzgahı ilə emal metodunu bilir  Burğu dəzgahı ilə emal metodunu və CNC dəzgahları ilə emal metodlarını bilir	<ul style="list-style-type: none"> <li>- Müstəvi cılalama dəzgahı ilə emal metodu</li> <li>- Dairevi cılalama dəzgahı ilə emal metodu</li> <li>- Burğu dəzgahı ilə emal metodu</li> <li>- Bazək-tamamlama işləri</li> <li>- Sənaye tehlükəsizliyi üçün planlardan istifadə</li> <li>- Tehlükəsizlik və qoruyucu kaska haqqında məlumatlar</li> </ul>	- Maşınqayırma sənayesində istifadə olunan dəzgahların iş pirinsipini izah edə bilir	Müxtəlif detalların mexaniki üsulla emal prosesi üzrə vərdişlər	4	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B16 CAD/CA M I	CAD/CAM modulunun əsaslarını bilir  Mexaniki çertyoja giriş anlayışlarını bilir  Əsas çertyoju bilir	<ul style="list-style-type: none"> <li>- CAD/CAM modulunun əsasları</li> <li>- Mexaniki çertyojuun əsas anlayışları</li> <li>- Əsas çertyoqlar, Çertyoju ölçüsü, yazı qaydası və cizgiləri</li> <li>- Kompyuter sisteminin əsas komponentlərini izah edə bilir</li> <li>- Solidworks üçün təcrübə çertyojuunu düzgün oxuya bilir və əsas aletlər panelindəki funksiyaları müəyyən edə bilir</li> <li>- Proyeksiya çettyoju və işaretləmə metodu</li> <li>- Şəkli işaretləmə metodu</li> </ul>	- Çertyoqların hazırlanması - İşçi çertyoqların tərtibi	CAD/CAM modulu, program təminatı vasitəsilə müxtəlif çertyoqların hazırlanması üzrə vərdişlər	3	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B15 CNC iş metodu I	CNC moduluna giriş mövzularını bilir  CNC tipli dəzgahın növlərini bilir  CNC tipli dəzgahın xüsusiyyətlərini və CNC tipli dəzgah sisteminin inkişaf tendensiyalarını izah edir	<ul style="list-style-type: none"> <li>- CNC dəzgahlarının növlərini və iş pirinsipini izah edə bilir</li> <li>- CNC tipli dəzgahın növü və xüsusiyyətləri</li> <li>- CNC tipli dəzgah sistemlərinin inkişaf tendensiyası</li> <li>- CNC nəzarət sistemi və CNC standartı</li> <li>- CNC torna və CNC tipli çox funksiyalı dəzgahlar üçün programlaşdırma metodlarını izah edə bilir</li> </ul>	- CNC Dəzgahlar üçün programların hazırlanması	CNC dəzgahları üçün programlaşdırma işləri üzrə vərdişlər	3	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B17 Mexaniki materialla	Saf dəmir, çuqun, mürəkkəb və tökmə poladın xüsusiyyətlərini bilir	<ul style="list-style-type: none"> <li>- Poladın növlərini və xassələrini izah edə bilir</li> <li>- Alüminium və ərintilərinin növlərini və</li> </ul>	- Materialların xüsusiyyətlərinin fərqləndirilməsi	Mexaniki materiallar və onların emalı sahəsi üzrə	3	PK – 1 PK – 2 PK – 3 PK – 4

r II	<p>Alüminium ərintilərini və Mis və ərintilərini bilir</p> <p>Sintetik plastik kütləni və Alətlər materiallarını bilir</p>	<ul style="list-style-type: none"> <li>- xüsusiyyətlərini izah edə bilir</li> <li>- Mis və ərintilərinin növlerini və xassələrini izah edəbilir Saf dəmir Mürəkkəb polad</li> <li>- Çuqun və tökmə polad</li> <li>- Alüminium və ərintiləri</li> <li>- Mis və ərintiləri</li> <li>- Sintetik plastik kütlə</li> <li>- Alətlər materialları</li> <li>- Yeni materiallar</li> </ul>		vərdişlər	PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B21 CNC iş metodu II	<p>CNC maşınlarının idarə etmə panelərini bilir</p> <p>Kontur formalı detalı CNC MCT ilə kəsməyi bilir</p> <p>CNC MCT ilə silindr formada kəsmək</p>	<ul style="list-style-type: none"> <li>- CNC dəzgahlarının növlerini və iş pirinsipini izah edə bilir</li> <li>- CNC torna və CNC tipli çox funksiyalı dəzgahlar üçün programlaşdırma metodlarını izah edə bilir</li> <li>- CNC program konfiqurasiyası</li> <li>- CNC tipli müstəvi cilalama dəzgahı</li> </ul>	<ul style="list-style-type: none"> <li>- Yüksek sürətli metal emalı dəzgahı</li> <li>- 5 oxlu metal emalı dəzgahı</li> <li>- CNC tipli elektro impulsla emal</li> <li>- Məftil kəsmek üçün CNC tipli elektro impulsla emal</li> <li>- CNC tipli xarrat dəzgahı</li> <li>- CNC tipli çoxfunksiyalı dəzgah</li> </ul>	CNC dəzgahları üçün proqramlaşdırma işləri üzrə vərdişlər	3 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B22 CAD/CA M 2	<p>Çertyojun ölçüsünü bilir</p> <p>CAD / CAM program təminatlarının funksiyalarını bilir</p> <p>Çertyojun yazı qaydası və xətlərini izah edir</p>	<ul style="list-style-type: none"> <li>- Ölçülerin müəyyənəşdirilməsi metodu</li> <li>- Mexaniki elementlər çertyoju</li> <li>- Genişləndirilmiş çertyoj</li> <li>- Müxtəlif ölçmə nöqtələri</li> <li>- Səthin nahamallığı və tamamlama işarələri</li> <li>- Solidworks-da təcrübə çertyojunu düzgün oxuya bilir və əsas alətlər panelindəki funksiyaları istifadə edir.</li> </ul>	<ul style="list-style-type: none"> <li>- Tecrübə çertyojlarının düzgün və dəqiq çəkilməsi</li> </ul>	CAD/CAM modulu, program təminatı vasitəsilə müxtəlif çertyojların hazırlanması üzrə vərdişlər	3 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B20 Material məxanikası	<p>Material məxanikasının əsaslarını bilir</p> <p>Deformasiyani bilir</p> <p>Gərginliyi bilir</p>	<ul style="list-style-type: none"> <li>- Material məxanikasına giriş</li> <li>- Gərginlik</li> <li>- Deformasiya / Yerdəyişmə</li> <li>- Gerilme-dartma yüklerini başa düşmək</li> <li>- Tangensial təcili başa düşmək</li> </ul>	<ul style="list-style-type: none"> <li>- Materialların daxili quruluşunu və onda yaranan gərginlikləri izah edə bilir</li> </ul>	Materialların məxaniki quruluşu və xüsusiyyətləri üzrə biliklər	3 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B04 Metalların emalı	<p>Kvadrat formalı polad detali mişarlayıb düzeltməyi bacarı</p> <p>Polad boru detalını mişarlamayı bacarı</p> <p>Kvadrat polad detali deşməyi və Detali dəlib genişləndirməyi bacarı</p> <p>Polad formalı detali yivaçanla çərtməyi və Yüksek sürətə kəsən maşın vasitəsilə polad borunu kəsməyi bacarı</p> <p>Kvadrat formalı detali oyraq və Səthi cilalama dəzgahı ilə kvadrat formalı polad iş detalını cilalamağı bacarı</p> <p>Silindr formalı cilalama dəzgahı ilə vali cilalamağı və Alətləri cilalama dəzgahı ilə dreli cilalamağı bacarı</p>	<ul style="list-style-type: none"> <li>- Metalların emal işlərini və onların tiplerini izah edə bilir</li> <li>- Müxtəlif dəzgahlardan və aletlərdən istifadə edərək metalların emal işlərini izah edir</li> </ul>	<ul style="list-style-type: none"> <li>- Kvadrat formalı polad detali mişarlayıb düzəltmək</li> <li>- Polad boru detalını mişarlaq</li> <li>- Kvadrat polad detali deşmək</li> <li>- Kvadrat formalı detali dəlib genişləndirmək</li> <li>- Yüksek sürətə kəsən maşın vasitəsilə polad borunu kəsmek</li> <li>- Kvadrat formalı detalın yönüləsi</li> <li>- Müstəvi cilalama dəzgahı ilə kvadrat formalı detalların yönüləsi</li> <li>- Dairevi cilalama dəzgahı ilə valin yönüləsi</li> <li>- Cilalama dəzgahı ilə burğunun cilalanması</li> </ul>	Müxtəlif dəzgah və aletlərdən istifadə edərək materialların emalı üzrə ilkin vərdişlər	4 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B09 Torna Dəzgahı I	<p>Paralel valin fırladılmasını bacarı</p> <p>İki pilləli valin fırladılması bacarı</p>	<ul style="list-style-type: none"> <li>- Torna dəzgahını iş pirinsipini izah edə bilir</li> <li>- Torna dəzgahının hissələrini izah edə bilir</li> </ul>	<ul style="list-style-type: none"> <li>- Torna dəzgahı vasitəsilə val tipli detalların emalı</li> <li>- Torna dəzgahı vasitəsilə Müxtəlif növ yivlərin</li> </ul>	Torna dəzgahında müxtəlif detalların emalı üzrə vərdişlər	3 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6

	Üç pilleli valin fırlatılmasını bacarır		açılması - Parallel vali fırlatmaq - İki mərhələli vali fırlatmaq - Üç mərhələli vali fırlatmaq - Dörd mərhələli vali fırlatmaq - Mərkəzi dəlməli vali fırlatmaq		PK – 7
	Dörd pilleli valin fırlatılmasını bacarır				
	Mərkəz burğu valının fırlatılmasını bacarır				
PİSA-İM-B10 Frezleme I	Altı tərəflə formaya malik detali frezleməyi bacarır Mərkəzi oyuq formalı detali frezleməyi bacarır Dörd tərəfi oyuqlu detali frezleməyi ve T-oyuq formalı detali frezleməyi bacarır	- Frezer dəzgahının iş pirinsipini izah edə bilir - Frezer dəzgahının hissələrini izah edə bilir	- Frezer dəzgahı vasitəsilə müxtəlif tip detalları frezlemək - Altı üzü iş detalını frezlemək - Mərkəzi oyuq formalı detali frezlemək - Dörd tərəfi oyuqlu iş detalını frezlemək - T formalı oyuqlu detali frezlemək	Frezer dəzgahında müxtəlif detalların emalı üzrə vərdişlər	4 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B13 CAD I	Autocad programında çizgi şablonunun çəkilməsini bacarır Reborda formasının çəkilməsini bacarır Dişli nasos formasının çəkilməsini bacarır V-kəmər şķivinin düzgün şəkildə çəkilməsini bacarır	- Autocad programının aletlər panelinin izah edə bilir	- Autocad program təminatı vasitəsilə müxtəlif növ mexaniki detalların çertyojunu çəkə bilir - Çarxlı reborda forması çəkmək - Dişli nasos çəkmək - V-kəmərli qasnaq çəkmək	Autocad programının istifadə edərək müxtəlif detalların çertyojunun çəkilməsi üzrə vərdişlər	5 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B14 CAM I	Dairevi formalı detali modelləşdirməyi bacarır Ellipsis formalı detali modelləşdirməyi və dörd-pilleli formada olan detali modelləşdirməyi bacarır Mərkəzdən yayılan formada detali modelləşdirməyi və Yumru iş detalını modelləşdirməyi bacarır	- Solidworks programında düzgün şəkildə işleməyi izah edir	- Solidworks program təminatında 2D çertyojlarının çəkilməsi, - 3D modeləşdirmə, Solidcam program təminatı vasitəsilə NC məlumatların yaradılması - Dairevi formalı detali modelləşdirmək - Ellipsis formalı detali modelləşdirmək - Dörd-pilleli formada olan detali modelləşdirmək - Mərkəzdən yayılan formada detali modelləşdirmək - Yumru iş detalını modelləşdirmək - Üç ölçülü formada NC məlumatları hazırlamaq	Solidworks programının istifadə edərək müxtəlif detalların çertyojunun çəkilməsi üzrə vərdişlər	6 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B18 CNC Torna Dəzgahı I	İki pilleli valin təlimat kitabı programının hazırlanmasını bacarır Üç pilleli valin təlimat kitabı programının hazırlanmasını bacarır Beş pilleli valin avtomatik programının yaradılmasını və Yonma valının avtomatik programının yaradılmasını bacarır CNC torna dəzgahı ilə dairevi valın kəsilməsini bacarır	- CNC Torna dəzgahını iş pirinsipini izah edə bilir - Torna dəzgahının hissələrini izah edə bilir - Manual programlaşdırmanın izah edə bilir	- CNC Torna dəzgahı vasitəsilə val tipli detalların emalı - Torna dəzgahı vasitəsilə Müxtəlif növ yivlərin açılması - İki və üç addımlı valin təlimat kitabı programını hazırlamaq - Beş addımlı valin avtomatik programını hazırlamaq - Ellips formalı valin avtomatik programını hazırlamaq - CNC torna dəzgahı ilə dairevi formada detal kəsmək	CNC Torna dəzgahı vasitəsilə val tipli detalların emalı üzrə səriştelər	5 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İM-B19 CNC tipli çoxfunksi yali dəzgah I	Kontur formalı manual program yaratmayı bacarır Daire formalı manual program yaratmayı bacarır	- CNC MCT manual programının düzgün şəkildə tərtib edilməsi qaydasını izah edir - CAM S/W vasitəsilə avtomatik programın düzgün şəkildə tərtib	- Müxtəlif detalların NC məlumatlarını düzgün tərtib edə bilir - Kontur və daire formalı təlimat kitabı hazırlamaq - Delmə və silindr formalı	CNC tipli çoxfunksiyalı dəzgah vasitəsilə val tipli detalların emalı üzrə səriştelər	3 PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7



	Dəlmə formalı avtomatik program yaratmayı bacarır  Silindir formalı avtomatik program yaratmayı bacarır	edilməsi qaydasını izah edə bilir	avtomatik program hazırlamaq Kontur formalı detali CNC MCT ilə kesmək				
PİSA-İM-B12 / PİSA-İM-B24 Torna dəzgahı II / III	Konuslu valın fırladılmasını bacarır  Dairevi valın fırladılmasını bacarır  Diyirletme funksiyası ilə paralel valın fırladılmasını bacarır  Daxili diametralı paralel valın fırladılmasını bacarır  Daxili diametralı iki pilləli valı fırlatmayı bacarır	- Torna dəzgahını iş pirinsipini izah edə bilir  - Torna dəzgahının hissələrini izah edə bilir	- Torna dəzgahı vasitəsilə val tipi detalların emalı  - Torna dəzgahı vasitəsilə Müxtəlif növ yivlərin açılması  - Konuslu valı fırlatmaq  - Dairevi valı fırlatmaq  - Dışçikli fırlatma funksiyası ilə paralel valı fırlatmaq  - Daxili diametralı paralel və iki pilləli valı fırlatmaq	Torna dəzgahında müxtəlif detalların emalı üzrə verdişlər	4	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7	
	Trapes profilli oyuq formalı detali frezləməyi bacarır  Pillə formalı detali frezləməyi bacarır  Altıbucaqlı formaya malikdetali frezləməyi bacarır  Üçlü strukturlu olan detali frezləməyi bacarır  Sürüşkən bloklu formaya malik detali frezləməyi bacarır  İki hissəli qovşaqlı detali frezləməyi bacarır	- Frezer dəzgahının iş pirinsipini izah edə bilir  - Frezer dəzgahının hissələrini izah edə bilir	- Frezer dəzgahı vasitəsilə müxtəlif tip detalları frezləmək  - Keçimli oyuqlu detali frezləmək  - Pilləli detali frezləmək  - Altıbucaqlı bloku olan detali frezləmək  - Üçlü strukturlu olan detali frezləmək  - Sürüşkən bloklu detali frezləmək  - İki hissəli qovşaqlı detali frezləmək  - İki oyuqlu detali frezləmək  - Üçpilləli detali frezləmək  - İki hissəli oyuqlu detali frezləmək	Frezer dəzgahında müxtəlif detalların emalı üzrə verdişlər	5	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7	
	Zəncirli çarx valını çəkilməyi bacarır  V formalı blok sixacını və burğu şablonunun çəkilməyi bacarır  Paralel məngənənin çəkilməyi bacarır  1-ci və 2-ci güc ötürmə qurğusunu çəkilməyi bacarır	- Autocad programının aletlər panelinin izah edə bilir  - Autocad program təminatı vasitəsilə müxtəlif növ mexaniki detalların çertyojunu çəkə bilir	- Autocad program təminatı vasitəsilə müxtəlif növ mexaniki detalların çertyojunu çəkilməsi izah edir	- Autocad program təminatı vasitəsilə müxtəlif növ mexaniki detalların çertyojunu çəkə bilir  - Zəncir çarxi çəkmək - V-bloklu çarx çəkmək - Delmə aleti çəkmək - Paralel məngənə çəkmək - I Güc ötürücü qurğu çəkmək - II güc ötürücü qurğu çəkmək - I reduktorun karterini çəkmək - II reduktorun karterini çəkmək - Ötürmə qutusunun əsas korpusunu çəkmək	Autocad programının istifadə edərək müxtəlif detalların çertyojunun çəkilməsi üzrə verdişlər	4	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
	Üç ölçülü formanın NC məlumatlarını hazırlamayı bacarır  Siçanın diyircəyinin formasının NC məlumatlarını hazırlanmasını bacarır  Dik mərkəzli formanın NC məlumatlarını hazırlamayı bacarır  İki tərefli formanın NC məlumatlarının hazırlanmasını bacarır	Solidworks programında düzgün şəkildə işləməyi izah edir	- Yan bloku formanın NC məlumatlarını hazırlamaq  - Dörd diş mərkəzli formanın NC məlumatlarını hazırlamaq  - İki tərefli formanın NC məlumatlarını hazırlamaq  - Smartfon formanın NC məlumatlarını hazırlamaq  - Lövhəşəkilli formanın 3D modelləşdirməsi  - Baza kronşteyn formasının 3D modelləşdirməsi	Solidworks programında istifadə edərək müxtəlif detalların çertyojunun çəkilməsi üzrə verdişlər	4	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7	
	Smartfon formanın NC məlumatlarını hazırlamayı bacarır						



PİSA-İM-B27 CNC Torna Dəzgahı II	CNC torna dəzgahı ilə altı pilləli valın kəsilməsini bacarır  CNC torna dəzgahı ilə konuslu valın kəsilməsini bacarır  CNC torna dəzgahı ilə qəlib valının kəsilməsini bacarır  CNC torna dəzgahının dövr funksiyası ilə paralel valın kəsilməsini bacarır  CNC torna dəzgahının dövr funksiyası ilə qəlib valın kəsilməsini bacarır	- CNC torna dəzgahını iş pirinsipini izah edə bilir  - CNC torna dəzgahının hissələrini izah edə bilir  - Manual programlaşdırmanın izah edə bilir	- Ventilyatorlu quruducu formasının 3D modelləşdirilməsi  - Az mailli eýri formasının 3D modelləşdirilməsi		
PİSA-İM-B27 CNC tipli çoxfunksiyalı dəzgah II	Kontur formalı detali CNC MCT ilə kəsmeyi bacarır  Daire formalı detali CNC MCT ilə kəsmeyi bacarır  Dəlme formalı detali CNC MCT ilə kəsmeyi bacarır  CNC MCT ilə silindr formada kəsmeyi bacarır  CNC MCT ilə dik merkezli formada kəsmeyi bacarır  CNC MCT ilə Maus (siçan) diyrceyi formada kəsmeyi bacarır	- CNC MCT manual programının düzgün şəkildə tərtib edilməsi qaydasını izah edir  - CAM S/W vasitəsilə avtomatik programın düzgün şəkildə tərtib edilməsi qaydasını izah edə bilir	- CNC torna dəzgahı ilə hərəket vinti detalını kəsmək  - CNC torna dəzagahı ilə konus formalı val kəsmək  - CNC torna dəzagahının dairə olaraq istifadə etdiyi düz bir xətt kəsmək  - CNC torna dəzgahı ilə dairəvi formalı val kəsmək  - CNC torna dəzgahının fırladılması ilə iki dəlməli val kəsmək  - Torna dəzgahının fırladılması ilə dörd mərhələli val kəsmək  - CNC torna dəzgahının fırladılması ilə iki kompleks val kəsmək	CNC Torna dəzgahı vasitəsilə val tipli detalların emalı üzrə səriştələr	3  PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
PİSA-İT-B00	Təcrübələr Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsil alan subbakalavr:				
PİSA-İT-B01 / B02 / B03 İstehsalat təcrübəsi-1 / 2 / 3		-qazanılmış nəzəri biliklərin təcrübələr keçirilən müəssisələrdə tətbiqinin mütəreqqi üsul və metodlarını.	-konkret ixtisas sahəsinin təşkilii və idare olunması metodlarını, qaydalarını, prinsiplərini və onların praktiki aprobasiyasını.	-nəzəri sahədə əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi, onların nəticələrini ümumiləşdirməyi və sistemləşdirmək vərdişlərinə	35  PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
	PİSA-İT-B01 / B02 İstehsalat təcrübəsi -1 və 2 təhsil müəssisəsinin laboratoriya şəraiti nəzərə alınmaqla praktiki laboratoriya dərsleri ilə əvəz edile bilər.				
	Kreditlərin ümumi cəmi:				180

3.3. 030214 "Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı" ixtisasının təhsil programını mənimsemək üçün ayrılan ümumi həftələr -143-dür,  
o cümlədən:

- nəzəri təlim üçün 80;
- imtahan sessiyaları üçün 13.5;
- təcrübələr üçün 24;
- tətillər üçün 23;
- yekun dövlət attestasiyası üçün 2.5;

3.4. 030214 "Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı" ixtisası üzrə təhsil programı aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilməlidir:

- nümunəvi tədris planı;
- işçi tədris planı;
- istehsalat təcrübələrinin keçirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodik göstərişlər;
- modul və fənn proqramları;
- modul və fənlər üzrə işçi-tədris proqramları;
- modul və fənlər üzrə tapşırıqların yerinə yetirilməsinin cədvəli;
- dərsliklər, əyani vasitələr, təklif olunan ədəbiyyatın siyahısı;
- nəzəri və praktiki məşğələlərin planı;
- modul və fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;
- laborator və qrafik işlərin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr.

3.5. "Programla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı" ixtisası subbakalavr peşə-ixtisas dərəcəsi verən yüksək peşə təhsili pilləsi üzrə təhsil programını həyata keçirən peşə təhsili müəssisələri aşağıdakı hüquqlara malikdirlər:

- tələbə üçün programda nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin, minimum məzmununu saxlamaqla təhsil materialının mənimsemənilməsinə ayrılmış saatların həcmini modul bölgümləri arasında 5%, modul bölgümləri daxilində isə 20%-ə qədər dəyişmək;
- seçmə modulların siyahısını, onların tədris ardıcılığını, dərs növləri üzrə saatların miqdarını müəyyən etmək;
- peşə təhsili müəssisələri seçmə modulları müxtəlif bloklar şəklində təklif edə bilər. Bu bloklara daxil olan modullar mümkün qədər müvafiq ixtisaslar üzrə subbakalavr proqramlarına istiqamətləndirilməlidir;
- hər semestrdə nəzəri təlim müddəti (sonuncu semestr istisna olmaqla) 15 həftədir;
- təhsil dövründə tələbənin məcburi auditoriya dərsləri bir qayda olaraq həftədə 35 saata qədər müəyyənləşdirilir.



#### 4. Tədris prosesinin planı

Sıra sayı	Moduların (fənlərin) şifri	Moduların (fənlərin) adı	Kreditin sayı	Ümumi saatlar	Auditoriyadan kənar saatlar	Auditoriya saatları	O cümlədən Nəzəri dərslər	Praktiki məşğalə	Tədrisi nəzərdə tutulan semestr	Haftalık dərs yükü
I	BM-B00	Humanitar və baza modulları bütönu	43	1290	630	660	300	360		
1	HBM-B01	Azərbaycan tarixi	5	150	90	60	30	30	P1	4
2	HBM-B02	Azərbaycan dilində işgütər və akademik kommunikasiya	4	120	60	60	30	30	P1	4
3	HBM-B03	İnformasiya texnologiyaları I	2	60	30	30	15	15	P1	2
4	HBM-B04	İnformasiya texnologiyaları II	2	60	30	30	15	15	HBM-B03	Y1
5	HBM-B05	İnformasiya texnologiyaları III	2	60	30	30	15	15	HBM-B04	P2
6	HBM-B06	Xarici dildə işgütər və akademik kommunikasiya I	3	90	45	45	15	30	P1	3
7	HBM-B07	Xarici dildə işgütər və akademik kommunikasiya II	3	90	45	45	15	30	HBM-B06	Y1
8	HBM-B08	Xarici dildə işgütər və akademik kommunikasiya III	3	90	45	45	15	30	HBM-B07	P2
9	HBM-B09	Xarici dildə işgütər və akademik kommunikasiya IV	3	90	45	45	15	30	HBM-B08	Y2
10	HBM-B10	Texniki hesab I	2	60	30	30	15	15	P1	2
11	HBM-B11	Texniki Hesab II	2	60	15	45	15	30	HBM-B10	Y1
12	HBM-B12	Fərdi inkişaf və karyera planlaşdırma	3	90	30	60	30	30	Y2	4
13	HBM-B13	Layihə idarə edilməsi	3	90	45	45	15	30	P3	3
	<i>Humanitar və baza modulları bütönu üzrə seqmə modulları</i>					90			<i>Y2, P2</i>	<i>6</i>
15	HBM-B12 HBM-B13 HBM-B14	1. Etika və estetika (işgütər Etika) 2. Estetika və Mədəni ifadə 3. STEM	3	90	45	45	30	15	P2	3
16	HBM-B15 HBM-B16	1. Sahibkarlığın əsasları və biznesə giriş 2. İstehsalatın idarə edilməsi	3	90	45	45	30	15	Y2	3
II	PISA-iM-B00	İxtisasın peşə hazırlığı modulları bütönu	102	3060	1065	1995	735	1260		

#### 4. Tədris prosesinin planı

Sıra sayı	Moduların (fənlərin) şifri	Moduların (fənlərin) adı	Kreditin sayı	Ümumi saatlar	Auditoriyadan kənar saatlar	Auditoriya saatları	O cümlədən		Tədrisi nəzərdə tutulan semestr	Həftəlik dərs yükü
							Nəzəri dərsər	Praktiki məşğələ		
I	BM-B00	Humanitar və baza modulları bölmü	43	1290	630	660	300	360		
1	HBM-B01	Azərbaycan tarixi	5	150	90	60	30	30	P1	4
2	HBM-B02	Azərbaycan dilində işgütər və akademik kommunikasiya	4	120	60	60	30	30	P1	4
3	HBM-B03	İnformasiya texnologiyaları I	2	60	30	30	15	15	P1	2
4	HBM-B04	İnformasiya texnologiyaları II	2	60	30	30	15	15	HBM-B03	Y1 2
5	HBM-B05	İnformasiya texnologiyaları III	2	60	30	30	15	15	HBM-B04	P2 2
6	HBM-B06	Xarici dilde işgütər və akademik kommunikasiya I	3	90	45	45	15	30	P1	3
7	HBM-B07	Xarici dilde işgütər və akademik kommunikasiya II	3	90	45	45	15	30	HBM-B06	Y1 3
8	HBM-B08	Xarici dilde işgütər və akademik kommunikasiya III	3	90	45	45	15	30	HBM-B07	P2 3
9	HBM-B09	Xarici dilde işgütər və akademik kommunikasiya IV	3	90	45	45	15	30	HBM-B08	Y2 3
10	HBM-B10	Texniki hesab I	2	60	30	30	15	15	P1	2
11	HBM-B11	Texniki Hesab II	2	60	15	45	15	30	HBM-B10	Y1 3
12	HBM-B12	Fərdi inkişaf və karyera planlaşması	3	90	30	60	30	30	Y2	4
13	HBM-B13	Layihə idarə edilməsi	3	90	45	45	15	30	P3	3
	HBM-B00	<i>Humanitar və baza modulları bölmü üzrə seçmə modulları</i>				90			<i>Y2, P2</i>	6
15	HBM-B12 HBM-B13 HBM-B14	1. Etika və estetika (İşgütər Etika) 2. Estetika və Mədəni Ifadə 3. STEM	3	90	45	45	30	15	P2	3
16	HBM-B15 HBM-B16	1. Sahibkarlığın əsasları və biznesə giriş 2. İstehsalatın idarə edilməsi	3	90	45	45	30	15	Y2	3
II	PISA-İM-B00	<i>İxtisasın peşə hazırlığı modulları bölmü</i>	102	3060	1065	1995	735	1260		

1	PİSA-İM-B01	Mekaniki çertyoj I	3	90	15	75	75		P1	5
2	PİSA-İM-B02	Mekanika elementlerin layihelendirilmesi I	2	60	15	45	45		P1	3
3	PİSA-İM-B03	Mekaniki iş metodu I	3	90	45	45	45		P1	3
4	PİSA-İM-B04	Metalların emalı	4	120	30	90	90		P1	6
5	PİSA-İM-B05	Mekaniki materiallar I	2	60	15	45	45		P1	3
6	PİSA-İM-B06	Texniki rasmxətt	3	90	30	60	30		Y1	4
7	PİSA-İM-B07	Mekaniki çertyoj II	3	90	30	60	60		PİSA-İM-B01	Y1
8	PİSA-İM-B08	Mekanika elementlərin layihelendirilmesi II	3	90	30	60	60		PİSA-İM-B02	Y1
9	PİSA-İM-B09	Torna dəzgahı I	3	90	30	60	60			Y1
10	PİSA-İM-B10	Frezləmə I	4	120	30	90	90			Y1
11	PİSA-İM-B11	Mekaniki iş metodu II	4	120	60	60	60		PİSA-İM-B03	P2
12	PİSA-İM-B12	Torna dəzgahı II	4	120	45	75	75		PİSA-İM-B09	P2
13	PİSA-İM-B13	CAD I	5	150	60	90	90			P2
14	PİSA-İM-B14	CAM I	6	180	60	120	120			P2
15	PİSA-İM-B15	CNC iş metodu I	3	90	30	60	60			P2
16	PİSA-İM-B16	CAD/CAM I	3	90	30	60	60			Y2
17	PİSA-İM-B17	Mekaniki materiallar II	3	90	30	60	60		PİSA-İM-B05	Y2
18	PİSA-İM-B18	CNC torna dəzgahı I	5	150	45	105	105			Y2
19	PİSA-İM-B19	CNC tripli çoxfunksiyalı dəzgah I	3	90	15	75	75			Y2
20	PİSA-İM-B20	Material məxanikası	3	90	45	45	45		PİSA-İM-B15	P3
21	PİSA-İM-B21	CNC iş metodu II	3	90	45	45	45			P3
22	PİSA-İM-B22	CAD/CAM II	3	90	45	45	45		PİSA-İM-B16	P3
23	PİSA-İM-B23	CAD II	4	120	30	90	90		PİSA-İM-B13	P3
24	PİSA-İM-B24	Torna dəzgahı III	5	150	60	90	90		PİSA-İM-B12	P3
25	PİSA-İM-B25	CAM II	4	120	45	75	75		PİSA-İM-B14	P3

A handwritten signature in blue ink, appearing to read "Zeynət D." followed by a stylized surname.

26	PİSA-İM-B26	Frezlama II		5	150	60	90		90	PiSA-İM-B10	P3	6
27	PİSA-İM-B27	CNC torna dəzgahı II		3	90	30	60		60	PiSA-İM-B18	Y3	12
28	PİSA-İM-B28	CNC tipli çoxfunksiyalı dəzgah II		6	180	60	120		120	PiSA-İM-B19	Y3	24
<b>III</b>	<i>İM-S-B00</i>	İxtisasın peşə hazırlığı üzrə seçmə fənlər										
<b>IV</b>	<b>PİSA-İM-BOO</b>	<b>İstehsalat təcrübə bölməni</b>		<b>35</b>	<b>1050</b>	<b>90</b>	<b>960</b>		<b>960</b>			
1	PİSA-İM-B01	İstehsalat təcrübəsi-1		7	210	10	200		200		Y1	40
2	PİSA-İM-B02	İstehsalat təcrübəsi-2		7	210	10	200		200		Y2	40
3	PİSA-İM-B03	İstehsalat təcrübəsi-3		21	630	70	560		560		Y3	40

### Vaxt Bölğüsü

Tədris ili	Nəzəri təlim		İmtahan sessiyası			Təcrübə		Yekun dövlət attestasiyası	Tətil	
	payız semestri	yaz semestri	Qış	Yay	Tədris	istehsalat			qış	Yay
I	15.09-30.12	30.01-19.05	05.01-19.01	27.06-12.07	-	22.05-23.06	-	20.01-27.01	12.07-14.09	
	15 həftə	15 həftə	2.5 həftə	2.5 həftə	-	5 həftə	-	1 həftə	10 həftə	
II	15.09-30.12	30.01-19.05	05.01-19.01	27.06-12.07	-	22.05-23.06	-	20.01-27.01	12.07-14.09	
	15 həftə	15 həftə	2.5 həftə	2.5 həftə	-	5 həftə	-	1 həftə	10 həftə	
III	15.09-30.12	01.02-04.03	05.01-19.01	05.03-11.03	12.03-18.06	19.06-03.07	20.01-27.01	-		
	15 həftə	5 həftə	2.5 həftə	1 həftə	14 həftə	2.5 həftə	1 həftə	2.5 həftə	23 həftə	
Cəmi	80 həftə		13.5 həftə		24 həftə					

**5. 030526 “Programla idarə edilən sənaye avadanlıqların texniki istismarı” ixtisası üzrə subbakalavr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsinin maddi-texniki bazası və kadr potensialı**

**5.1. Maddi-texniki baza:**

təhsil programını həyata keçirən peşə təhsili müəssisəsi subbakalavr hazırlığını təmin edən maddi-texniki bazaya (emalatxanalar, kabinetlər, laboratoriylar, sınıf otaqları, idman zalları, kitabxana və oxu zalları və s.) malik olmalıdır. Maddi-texniki baza qüvvədə olan inşaat normalarına, sanitar və gigiyenik qaydalarına uyğun olmalıdır.

Sinif otaqları və kabinetlər:

Laboratoriylar:

Kitabxana, internet şəbəkəsinə çıxışı olan oxucu zalı

Mexanika laboratoriyası

Torna və frezer dəzgah emalatxanası

İdman kompleksi

Akt zalı

**5.2. Kadr potensialı:**

Peşə təhsili müəssisəsi müvafiq ixtisas üzrə ali və orta ixtisas təhsili olan kadrlarla və ya 5 ildən çox peşəkar əmək təcrübəsinə malik orta təhsilli kadrlarla təmin olunmalıdır.

Peşə təhsili müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılardaxildir:

- öz fəaliyyətlərində innovativ təlim, informasiya-kommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etməli;

- təhsilverənlər ali və ya orta ixtisas təhsilli olmaqla yanaşı müəyyən istehsalat və pedaqoji təcrübəyə malik olmalı;

- mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmaq üçün müəyyən olunmuş müddətdə və qaydada ixtisasartırmadan keçməlidirlər.



## **6. Tədris prosesinin forma və metodları**

- 6.1 Tədris formal təhsil formasında həyata keçirilir. Təhsilalma forması əyanıdır. 030526 – “Programla idarə edilən sənaye avadanlıqların texniki istismarı” ixtisas üzrə tələbələrin təhsili kredit sisteminə uyğunlaşdırılmış tədris plan və programları əsasında həyata keçirilir.
- 6.2. Tədris prosesində müxtəlif tədris-təlim metodlarından istifadə olunur (nəzəri, praktiki, laborator məşğələləri və s.). Bununla yanaşı təhsil alanların yaradıcı fəaliyyətinə imkan verən, tədqiqatçılıq bacarıqlarını stimullaşdırınan yanaşmalara geniş yer ayrılmalıdır. Yeni pedaqoji texnologiyaları və müasir interaktiv təlim metodlarını əks etdirən dərs-ekskursiya, dərs-yarış, dərs-müzakirə, dərs-disput kimi qeyri-standart tədris yanaşmalarından istifadəyə üstünlük verilməli, təlim prosesinin çevikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş, cütlərlə iş, fərdi iş) istifadə olunmalıdır. Təlim prosesində dialoqa, məntiqi və tənqidin təfəkkürü inkişaf etdirən, yaradıcı fəaliyyətə əsaslanan fəal və interaktiv metodlardan istifadə edilməlidir. Tədris prosesində həmcinin SƏT (Səriştə Əsaslı Tədris) və layihə metodlarından da aktiv istifadə edilməlidir.

### SƏT (Səriştə Əsaslı Tədris) Metodu:

- (1) Müəllim təkcə təhsilverən olaraq deyil həm də fasilitator rolunu, tələbələr isə sərbəst şəkildə öyrənən təhsilalan rolunu yerinə yetirir. Nəzəri dərslər üçün optimal sinf ölçüsü 20 tələbə, təcrübə dərsi üçün 10 tələbə və kompetensiya təcrübəsi üçün kiçik qrup (2 ~ 5 tələbə) təşkil edir.
- (2) Nəzəri dərslər üçün təhsilverən mühazirə, sual-cavab, proyektorundan istifadə etməklə təqdimat, müzakirə metodu və digər üsullardan istifadə edərək tələbələrə dərsi tədris edə bilər.
- (3) Müəllimlər tələbələrə dərsi tədris etdikləri zaman, yarımil ərzində bir səriştəyə və ya alt-səriştəyə aid mövzuların tədrisində "blok sistemi"ni tətbiq edə bilərlər. Tələbələr səriştə üzrə mövzusuları bitirdikdən sonra npvbəti "blok" sistemində keçə bilərlər. Bu sistem tələbələrə nisbətən böyük bir səriştələri səmərəli şəkildə və uğurla əldə etməsinə imkan verir.

### Layihə Metodu

- (1) Sinifdə tələbələr 2 ~ 5 tələbədən ibarət kiçik qruplara bölündür və yerinə yetirilməsi üçün tapşırıqlar müəyyən edilir. Proses, rol təyinatı və cədvəl də daxil olmaqla layihə planını hazırlanır. Lazımı materialları hazırlanır.
- (2) Proses zamanı müəllimin nəzarəti altında peşə təhsili müəssisəsinin avadanlıqları, alətləri və vasitələrindən istifadə edilir. Tələbələr layihənin nəticəsinə dair təqdimatı digər tələbələrə təqdim edir. Qiymətləndirmə meyarlarına görə layihənin nəticəsini müəllim qiymətləndirir. Layihəyə aid müəyyən işləri və nəticələri təhsil müəssisəsinin məhsul sərgisində nümayiş etdirilir.



## **7. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə**

- 7.1. Tələbələrin qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin KQ-06 nömrəli qərarı ilə təsdiq olunmuş "Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası" sənədində qeyd olunmuş formada həyata keçirilir. Subbakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.
- 7.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş attestasiyalardan müvəffəq qiymət almış tələbə üçün təhsil müddətində əldə etdiyi nəticələrə uyğun olaraq ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanır. ÜOMG tələbənin təhsil proqramını mənimmsəmə səviyyəsinin göstəricisidir və diploma əlavəyə daxil edilir. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:

$$\text{ÜOMG} = \frac{b_1+k_1^*+b_2k_2^*+b_3k_3^*+\dots+b_nk_n^*}{k_1+k_2+k_3+\dots+k_n}$$

b<sub>1</sub>, b<sub>2</sub>, ..., b<sub>n</sub> - tələbənin modullar (fənn) üzrə yiğdiği ballar

k<sub>1</sub>, k<sub>2</sub>, ..., k<sub>n</sub> - modullara tədris planında nəzərdə tutulan müvafiq kreditlər

k<sub>1</sub><sup>\*</sup>, k<sub>2</sub><sup>\*</sup>, ..., k<sub>3</sub><sup>\*</sup> - modullar üzrə qazanılmış kreditlər (əgər tələbə imtahandan müvəffəq qiymət almazsa o, krediti qazanmamış hesab edilir və bu əmsal «0» sıfır olur)

- 7.3. Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimmsəmiş hesab edilir. Peşə təhsili müəssisələrində subbakalavriat səviyyəsinə uyğun yüksək peşə təhsili proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında "subbakalavr" peşə-ixtisas dərəcəsi verilir.

